

# PwC Azerbaijan Times

14 saylı Buraxılış  
Noyabr 2019

## Buraxılışın əsas xəbərləri

- Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi üzərində nəzarət gücləndirilib
- “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in təsdiq edilməsi
- PwC-nin Azərbaycandakı Akademiyası MS Excel-də Maliyyə Modelləşdirməsi üzrə təlim tarixlərini elan edir



Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin



**Arif Guliyev**  
Direktor, Vergi Məsləhəti  
Xidmətləri üzrə Rəhbər  
arif.guliyev@pwc.com



**Elçin Məmmədov**  
Direktor, Hüquqi Praktikanın  
Rəhbəri  
elchin.mammadov@pwc.com



**Elnur Məmmədov**  
Direktor, Vergi Hesabatlığı və  
Strategiyası Praktikasının  
Rəhbəri  
elnur.mammadov@pwc.com



**Aysel Süleymanova**  
Marketing və Kommunikasiya  
məsələləri üzrə Rəhbər  
aysel.suleymanova@pwc.com

Bizi İzləyin



PwC Azerbaijan



PwC Azerbaijan



PwC Azerbaijan



www.pwc.az

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə  
90A Nizami küçəsi  
Bakı AZ1010, Azərbaycan  
Tel: +994 12 497 2515  
Faks: +994 12 497 7411

© 2019 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.



#### **Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi üzərində nəzarət gücləndirilib.**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 411 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sistemində daxil edilməsi Qaydası və Forması”na əsasən işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən gec 5 (beş) iş günü ərzində bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin “e-sosial” internet portalından istifadə etməklə “Vakansiya Bankı”na daxil etməlidirlər. Əks halda işəgötürən 500 (beş yüz) manatdan 1000 (min) manatadək məbləğdə cərimə edilir.

Bundan əlavə, elektron portal işəgötürənlərin əmək müqaviləsi bildirişi və vakansiya bankının məlumatları əsasında hər bir işəgötürən üzrə ştat vahidlərinə dair cədvəl yaradır. Həmin cədvəldə ştat vahidlərinin cəmi və tutulmuş/boş ştatların sayı əks olunur. Əgər ştat cədvəlində boş ştat mövcud deyilsə, işəgötürən yeni əmək müqaviləsi bağlanması haqqında bildirişi elektron hökumət portalına daxil edə bilmir.

#### **“Patentin alınması barədə iddia sənədinə aid Tələblər”in təsdiq edilməsi.**

Azərbaycan Respublikası Nazirlər Kabineti 2019-cu il 4 Noyabr tarixli 437 Qərarı ilə “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”ini təsdiq etmişdir.

Belə ki, patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması və təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini Əqli Mülkiyyət Agentliyi müəyyən edir.

Patentin alınması barədə iddia sənədinə aid Tələblərə əsasən, patent almaq üçün hər bir hüquqi və ya fiziki şəxs iddia sənədi verə bilər. İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Əqli Mülkiyyət Agentlikdə qeydiyyatda alınmış patent müvəkkili vasitəsilə elektron qaydada, yaxud poçt vasitəsilə göndərməli və ya birbaşa Agentliyə təqdim olunmalıdır. Xarici hüquqi və fiziki şəxslər tərəfindən iddia sənədi Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Agentlikdə qeydiyyatda alınmış patent müvəkkilləri vasitəsilə təqdim olunur.

#### **PwC-nin Azərbaycandakı Akademiyası MS Excel-də Maliyyə Modelləşdirməsi üzrə təlim tarixlərini elan edir.**

Təlimin məqsədi Excel-də maliyyə modellərinin qurulması üçün analitik modelləşdirmə metodologiyasının iştirakçılara təqdim edilməsindən, universal maliyyə modelləşdirməsi vasitələrinə diqqətin yönəldilməsindən, eləcə də etibarlı və şəffaf maliyyə modellərinin yaradılması üçün tələb olunan bacarıqların inkişaf etdirilməsindən ibarətdir.

##### *Hədəf auditoriyası:*

- Maliyyə mütəxəssisləri
- Kredit mütəxəssisləri
- İnvestisiya analitikləri
- İqtisadçılar
- İdarəetmə qərarlarının qəbul edilməsi üçün iqtisadi fərziyyələrin hazırlanmasına cavabdeh olan analitiklər

*\* Maliyyə hesabatları haqqında anlayışın olması və MS Excel üzrə əsas bacarıqlar tələb olunur*

##### *Seminarın əsas mövzuları:*

- Qabaqcıl təcrübənin modelləşdirilməsi
- Maliyyə modellərinin növləri
- MS Excel-də maliyyə modelləşdirməsinin strukturu
- Maliyyə məlumatlarının daxil edilməsi və emalı qaydaları,
- Analitik nəticələrin təqdimatı
- Microsoft Excel-də modelləşdirmənin mərhələləri
- Maliyyə əmsallarının hesablanması
- Modellərin müvafiq nəzərdən keçirilmə prosedurları
- Modelin yaradılma ssenarisi
- Həssaslıq təhlilləri

##### *Təlimçilər:*

- Erika Rəsulova, Sövdələşmələr üzrə Lider, Məsləhət Xidmətləri
- Nigar Mirzəzadə, Baş Məsləhətçi, Məsləhət Xidmətləri

Tarix: 12-13 dekabr 2019-cu il (9:30 -17:30)

Dil: Seminar ingilis dilində keçiriləcək

Xidmət haqqı: hər bir iştirakçıya görə 650 AZN (ƏDV daxil olmaqla)

**Sevinc Ələkbərova, Azərbaycanda PwC Akademiyasının Meneceri:**

+994 50 278 62 33

Sevinj.Alekperova@pwc.com